

Azərbaycan kinosu – 125

Səssiz kinomuzun “Bismillah”ı

Bu film azərbaycanlı kinorejissorun ilk ekran işi idi



Azərbaycan ədibləri cəhalətlə mübarizə aparan çoxlu əsərlər yaradıblar.

Cəlil Məmmədquluzadənin “Ölülər”, Nəriman Nərimanovun “Pir”, Əbdürrehim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və digər əsərlər xalqın xurafatdan ayılması amalına xidmət edib. Milli kinomuzda da bu mövzu əksini tapıb.

Abbas Mirzə Şərifzadənin 1925-ci ildə ekranlaşdırıldığı “Bismillah” filmi yuxarıda bəhs olunan məqsədə xidmət edən əsərlərdəndir. “Bismillah” ilk azərbaycanlı kinorejissorun ekran işi hesab edilir. Düzdür, əvvəlcə A.M.Şərifzadə bu filmi ekranlaşdırmaq istəməyib. Kinosalnaməçi Aydın Kazımzadənin araşdırmasına görə, buna səbəb “Allahsızlar Cəmiyyəti”的 fəaliyyəti olub. Dövrün ideoloji tələbi din əleyhinə film çəkilməsi idi. Lakin Şərifzadə Allahsız olmadığını bildirib. Daha sonra film yalançı mollaların fəaliyyətinə yönəldilib və böyük sənətkar filmi çəkməyə razılıq verib.

Filmin mezmən qəhrəmanı Qulu (Mustafa Mərdanov) övlad həsrətiley yaşıyır. O, 2 ildir ki, ailə qursa da, övladı olmur. Bunun üçün onun üz tutduğu “mötəber” ünvanı Molla Əbdülezzimdir (Mirzəağa Əliyev). Bu fırıldaqçı ruhani obrazı bizə Şeyx Nəsrullahı xatırladır. Molla Əbdülezzim üçün namaz, ibadət yalnız öz çirkin məqsədlərini pərdələmək

fürsətindədir. O, Qulunun gəldiğini görən kimi, araq şüşəsini gizlədir, guya, namaz qılmaqla məşğul olur. Kənd mühitindəki güclü cəhalət Qulunu belə firldaqçıların qulluqçusuna çevirir. O, ibadət etse də, yalnız Allaha yox, Əbdülezzim kimi şarlatanlara da inanır. Qulunun saflığından istifadə edən mullanın onun arvadı Hökuməyə gözü düşür. Deyir ki, Hökuməyə övladının olması üçün “dua” yazmalıdır. Molla Əbdülezzim tek Qulunun yoldaşına deyil, kənddəki digər qadınlara da pis gözle baxır. Cəhalət mühiti ona bu çirkin fəaliyyətində köməkçi olur.

Quludan fərqli olaraq, qardaşı Cəfər (İbrahim Azəri) ayıq-sayıqdır. O, Bakıda fehle işləyir. Dövrün ideoloji basqısı Cəfəri cumhuriyyət hökumətinə qarşı çıxan bolşevik kimi təqdim edir. O insanları hökumətə qarşı çıxmaga çağırır. Cəfər kəndə gələndə qardaşı Qulu ilə fikirləri toqquşur. Qulu sadələvhəcəsinə inanır ki, Molla Əbdülezzim kasıbların, zəiflərin himayədarıdır. Cəfər torpaqların

kəndlilərin olmasını deyəndə Qulu Molla Əbdülezzimin Qurandan çıxış edərək böyüklerin üzünə ağ olmamaq çağırışını xatırladır. Təbii ki, Quranı oxuya bilməyən Qulu Molla Əbdülezzimin təsirinə düşməli idi.

Nəhayət, Qulunun övladı dünyaya gəlir. Molla Əbdülezzim Qulunu həbsə atdıraraq yoldaşının namusuna təcavüz edir. Həbsdən azad olunduqdan sonra Qulu mullanın yazdığı “dualar” nəticəsində ona övlad bəxş edildiyini zənn edir. Lakin Ağsara gündündə övladının alnının çərtlib ordan qan çıxarılması onun ölümüne səbəb olur. Qulu bu zaman artıq Tanrıya üşyan edir. Əslində, Qulu öz cəhalətinin qurbanıdır. Onun bütün faciəsi Molla Əbdülezzim kimi şarlatanlara inanması ilə bağlıdır.

Kəndin “mötəber” ruhanisi Qulunun təkçə arvadına deyil, bacısına da göz dikir. Zeynəb əre verildiyi gün yoldaşına bakıra olmadığı deyir və evdən qaçır. O, pambıq tarlalarında azyiyətlə işləyir. Sonradan əyninə kişi paltarı geyinərək Bakıya gedir. Zeynəbin kişi kimi göstəriləməsi də təsadüfi deyil. Çünkü dövrün hakim dairələri güclü qadın obrazlarının ortaya çıxmışında maraqlı idi. Bakı kənddə zülm görenlərin siğınacağı olur. Qulunu da, Zeynəbi də bolşevik çevrilişi “xoşbəxt” edir. Molla Əbdülezzim cəzalandırılır. Ona bəd əməllərə görə 10 il həbs cəzası verirler. Film Qulunun məhkəmə zalında sevinib əl çalmasıyla bitir. Bununla da insanlara ancaq sovet hökumətinin səadət gətirəcəyi mesajı verilir.

Filmde Ağsara günü ilə bağlı səhnələr xronikal kadr kimi çəkilib. Bu barədə Mustafa Mərdanov xatirələrində belə yazmışdı: “Təbii çıxsın deyə, Abbas Mirzə bu səhnəni Ağsara gününe saxladı. Ağsara günü biz yalançı mollaların təbliğinə “uyub” başyaranlara qarışdıq. Aparatlar hazır idi. Abbas Mirzə lazımlı olan səhnəni, artistlərin iştirakı ilə çəkdi. Mollalar başa düşmədilər ki, biz bu epizod film üçün çəkirkir. Sonra hardansa xəbər tutdular, bir neçə nəfər yanımıza gelib çəkdiyimiz lenti onlara verməyimizi tələb etdi. Güc-bəla ilə onları başa saldıq ki, guya, lenti işiq yandırıb. Əslində isə, lənt çox yaxşı çıxmışdı”.

Daha maraqlı məqam Qulunun övladını canlandıran usaqla bağlıdır. O, görkəmli sənətkar Cəfər Cabbarlinın oğlu Aydın idi.

“Bismillah” filmindən bizi, az qala, 100 il ayırır. Lakin filmin ortaya qoymuğu əlaqə problem bu gün də düşündürücüdür. Çünkü yaşadığımız çağda da, din adından çirkin işlər görünlər az deyil.

Ceyhun MİRZƏLİ